



İlham QƏHRƏMAN

**1. Prolog**

Tutusan elindən körpə balanın  
Qalxasan dağların o üzünəcən.  
Qənşərə çıxanda ağlamaq tuta  
Gözünü silməyə heyin olmaya  
Gözünün yaşını külək quruda.

Körpə də gözünün selinə baxıb  
Çəkinə-çəkinə bir sual verə -  
Neyi dedin, nəyi saxladın, dədə?  
Orda nə görmüsən, ora haradı, -  
Niyə zülüm-zülüm ağladın, dədə?

Dilin söz tutmaya, kəkələyəsən,  
Bağırna basasan o körpəni sən,  
Özünə geləsən bir daşın üstə.  
Cavabın nə olar bəs o körpəyə,  
Gələ bilərsənmi yaddaşın üstə?

Deyə bilərsənmi o dağlarda mən  
Qoşa bulaqları ağlayan yerde,  
Quşları göylərdə öten qoymuşam?!  
Necə qandırasan - arxasız oldum,  
Dağlar arxasında Vətən qoymuşam?!

**2. Yaddas**

Sənə sadiq olan küçədü yaddaş, -  
Uzaqlaşmaq olmur, qovlamaq olmur.  
Bütün ağırlara tablamaq olur,  
Yaddaş ağrısına tablamaq olmur.

Hər şirin söhbətin içindən çıxır,  
Zəhərə döndərir ovqatı yaddaş.  
Ayılıb qalxırsan tutur yaxandan,  
Yatırsan yuxuna əl qatır yaddaş.

Elə alovlanır yaddaş ocağı  
Canımız odunda qarsılır, belə.  
Gördüyü xəyanət boylanır hər gün,  
Adam yaddaşından sarsılır, belə.

Gəlir göz önünə doğma adamlar,  
Yaddaşdan gah qohum, gah qonşun keçir.  
Gözünü yum, saxla! - Silah-sursatla  
Yurdu atıb gedən bir qoşun keçir.

Əli yetişməyən kunc-bucaq yoxdu,  
Ayağı altında kətili olur.  
Düşür arxasında, qarabaqara,  
Yaddaşı adamin qatili olur.

**3. Etiraf**

Körpə sənə baxa - baxış işıqtək  
Ən dərin qatına düşə qəlbinin.  
Açı etirafın diliñə gələ -  
Səsi eşidilə şüşə qəlbinin:

-Ta yaşın o yeri deyil, ay bala,  
Candan şirin gedib, zəhər qalıbdı.  
Dağlar sinəsində, çaydan yuxarı  
Bizim bir cökəli şəhər qalıbdı.

Başı aşağıyıq, dili gödəyik,  
Dilim gəlməz desin döyüşmüsük biz.  
Tərəziyə qoyub torpağı, canı  
Qalanı gedənə dəyişmişik biz.

Dədən gözlərinə dik baxa bilmir,  
Dədənin gözləri kölgəli qaldı.  
Daha ömrümüzdən bir şey qalmayıb,  
Biz getdiq vətənin əngəli qaldı.

Sizin gözünüzə dik baxmaq olmur,  
Bizim gözümüzə endi kölgələr.  
Tarix qarşısında suçumuz böyük,  
Vətənin özündən gendi kölgələr.

# YADDAS YOLU

Adam elə yanır çizdağı çıxır,  
Od tutan sinələr körtüyə döndü.  
Yetimə, yesiro xoruzlananlar  
Düşmən qarşısında fərəyə döndü.

Cüt təkdən var olur əlbir olmağa,  
Cütün səsi çıxmır, təki tərpənmir.  
Adam var yanında torpaq deyirsən,  
Qımı qımlıdamır, tükü tərpənmir.

“Döyüş alnimizə yazılıb!” deyən  
Döyüşdə ölməyi əhd eyləmədi.  
Kim harda oturdu ora sahibdi,  
Geriyə dönməyə cəhd eyləmədi.

Axi babalardan nə öyrənmişik? -  
Namusdan ucada dayanır torpaq.  
Adını döyüşü qoymaqla deyil,  
Əgər döyüşmüsən - bəs hani torpaq?!

Fərasətsiz olduq - ağıl ucundan -  
Yurda dərd toxuduq, gözədik, bala.  
Vətən təqvimini bir “rəssam” kimi  
Qara günlər ilə “bəzədik”, bala.

Biveci, qorxağı irəli çəkdik -  
Ordunu tapşırdıq, alqışladıq biz.  
Bu məğlub vətənin qara günlərin  
Bayramtək düşmənə bağışladıq biz.

Sələfdən xələfə! - yurd soyad kimi -  
Sizin əlinizi boşça çıxardıq.  
Yurd ağlar günlərə onda qaldı ki,  
Qorxağı, fərsizi başa çıxardıq.

Dünyanın ən ağır dərdidi, bala,  
Əkib-becərəsen bar dərməyəsən...  
Vətənin adını dildə çəkəsən,  
Vətəni balana göstərməyəsən.

Biz sizi vətəndə qərib eylədik,  
Kökdən qoparılmış ağac kimisiz.  
Doğma dənizində öz limanına,  
Yanala bilməyən səmtsiz gəmisiiz.

Torpaqda susuzuq, suda torpaqsız,  
Vətəni hər yandan kəsir saxladıq.  
Irəli, marş! - deyib geriyə getdik,  
Vətəni düşmənə əsir saxladıq.

Müqəddəs nə varsa, ayrılib qaldı,  
Hamısı bax orda - işğal altdadı.  
Təkcə torpaq deyil, təkcə yurd deyil,  
Sevgi də, qürur da işğal altdadı.

Hər yeri gələndə, söhbət düşəndə  
Elə dizinə döyərsiz, bala.  
Yiyəvəy dərdindən getdi torpaqlar -  
Bizim gorumuza söyərsiz, bala.

**4. Qoşma**

Niyə belə zəlil gününə düşdük?  
Bir deyən olmadı nə sirrdi, bala.  
Düşmənlər bu yurdu elə təkləyib  
Vətən ortalıqda yesirdi, bala.

İgid bu dar gündə uyuyarmı heç, -  
Dar gündə gen durmaq yarayarmı heç?!  
Adam torpağından soyuyarmı heç -  
Bu necə hökmədü, təsirdi, bala?!

Bəs bizi sevənlər nə üzlə sevə?-  
Yuxuda görmüşəm neçənci dəfə,  
Çoxlu sual verir sən adlı nəvə  
Mən adlı dədən də susurdu, bala.

**5. İdilliya**

Xatirə balıqçı toru kimidi,  
Bir yol dolu, bir yol boş çəkəcəyik.  
Gəl tutaq əl-ələ - biz dədə-balə -  
Xəyalən o yurda baş çəkəcəyik:

-Bax burda atamın odun çıniydi,  
Ora da anamın sac yeri idi.  
Azca çökək idi, azca çalaydı,  
Sac yeri həyətin ac yeri idi.

Bu dəmir yabadı, bu ağac yaba,  
Bu zindan-çəkicidi, bu kərəntidi.  
Çəkic barmağına dəydi bir dəfə,  
Kərənti döyəndə atam tentidi.

Ovxarda saxlardı kəsəri atam,  
Küncə cəm edərdi balta-dəhrəsin.  
Anam “bu evinə yaridi” deyib,  
Atmağa qoymazdı cehiz nehrəsin.

Qədimdən qalmayıdı gördüyü ütü,  
Közlə doldururduq ütü çəkirdik.  
Anam inəkləri sağırdı sonra  
Süd maşının qurub südü çəkirdik.

Yeyəylə, at nalı dirək başında,  
Asılmış olardı haça xırçəkdən.  
Keçi qırxılardı, qəzil gedərdi,  
Sicim qayıdardı bir ağbirçəkdən.

Biz qapı-bacada nə iş görmüşük  
Eşq ilə görmüşük, ürək vermiş...  
Dəhlizin bu mili qarın salladı  
Atamla altını dirək vermişik.

Qəmər madyanımız ürkdü bir dəfə,  
İtlər hürüşəndə hay-haya düşdü.  
Firladım Novruzda alov şarını  
Ölimdən çıxanda tayaya düşdü.

Cıynındə tüsəngi ovçu Tapdığın,  
Cil güdər, cir atar, ördək vurardı.  
Qoşulub qaçanlar bizdə gizlənər,  
Anam da gəlinə gərdək qurardı.

Təzə paltar geyib cüt gedərdilər,  
Calal aşiq idi, dəmkeş İsiydi.  
Bir əli cibində olardı toyda,  
Fərman kəndimizin mərd kişisiydi.

Bir də esidərdik toy səsi gəlir,  
Qara zurna yolda havalanardı.  
Qırmızı lent ilə yolu kəsərdik,  
Yaxşı rəqs edənlər nəmər alardı.

Mən balıq ovunu lap çox sevərdim, -  
Çardağın altında qoşa qarmağım.  
Hərdən də soyunub suya girirdim  
Baliq keçirəndə daşa qarmağı.

El dağa qalxanda atlar ləhrəmli,  
Dəvenin yeri ahestə idi,  
Boynunda zinqrov bir yana dursun,  
Yük altında ləngəri bir bəstə idi.

Ertənin havasın atam ulduznan, -  
Gecə çölə çıxıb göydən bilərdi.  
Hansı odun yansa kimin evində,  
Kişilər tüstüdən, iydən bilərdi.

...Dizlərim qatlandı, çökdüm, ay bala,  
Dur gəl bu ayağı sən geri yerit.  
Növrəği dağıldı, şenliyi getdi,  
İndi yurdumuzda it ulayır, it.

**6. Şəhər ağısı**

O danışan yekə-yekə,  
Şəhər, adamların hani?!  
Çölü ardıc, içi cökə,  
Şəhər, adamların hani?!

Çekilib tarıma kimi,  
Dağıldilar qırma kimi.  
Payız gedən durna kimi,  
Şəhər, adamların hani?!

Üstündə dururmu o çən?!  
Səni o baş-bu baş ölçən,  
Dağdağan bulağından içən,  
Şəhər, adamların hani?!

Gündüzüyənən, gecəsiyənən,  
İşiq gələn hürcəsiyənən,  
Qarma-qarış küçəsiyənən,  
Şəhər, adamların hani?!

Sinədəydi nərgizdiyin...  
Sənə qaldı bu dözdüyün.  
Hər gün göz olub gözdiyin,  
Şəhər, adamların hani?!

Oyunlara mat qoyulan,  
Yatağına od qoyulan,  
Qəbrə amanat qoyulan,  
Şəhər, adamların hani?!

Dağlar kimi qalan vardi,  
Əvəz kimi balan vardi,  
Şəhər, səni salan vardi,  
Şəhər, adamların hani?!

**7. Çay ağısı**

Qoşa-qoşa bulaqlarnan,  
Çayım, səndən kimlər keçdi?!  
Gümüş pullu balıqlarnan,  
Çayım, səndən kimlər keçdi?!

Adamlara nə dedilər -  
Biri-birinə dəydi?  
Yoldaşı salxım söyüdlər,  
Çayım, səndən kimlər keçdi?!

Yamaclarda yelli gələn,  
Qıjovlarda güllü gələn,  
Yazağında selli gələn,  
Çayım, səndən kimlər keçdi?!

Daşqınlarda gurultuya,  
Ay doğanda parlıtiyla,  
Bir nəğməli şırlıtiyla,  
Çayım, səndən kimlər keçdi?!

Şəklin gözümde həmən,  
Çaylaq, qumlaq, çayır, çəmən,  
Qız-gəlinlər donlu çimən,  
Çayım, səndən kimlər keçdi?!

Şaqqır bulağı qaynayan,  
Yatağı sağ-sol oynayan,  
Oynamağından doymayan,  
Çayım, səndən kimlər keçdi?!

Yolların dolanbadolan...  
Ax üzünenişə yollan.  
Laçın, Qubadlı, Zəngilan,  
Çayım, səndən kimlər keçdi?!

Getdi dostların köhnəsi,  
Qaldı zamanın tənəsi.  
Hər bağ üstə bir dəhnəsi,  
Çayım, səndən kimlər keçdi?!

**8. Evimiz**

Qapısı qıflı görməyən,  
Yolçular dönən evimiz.  
Boydan boyu, endən eni,  
Geniydi, lap gen evimiz.

Qış gəlsə, qarı yağırı,  
Yayda nübarı çıxırı.  
Altından çayı axırı,  
Üstən yol enən evimiz.

Anam dil deyib ağlayan,  
Bacım yüyür yırğalayan,  
Divarı qurum bağlayan,  
Ocağı sönən evimiz.

**9. Epilog**

Sənə üz tuturam, Sən ey göydəki,  
Bizim haqqımızda bir qərar eylə!  
Bu xalqın içində ədalət hissini,  
İton meyarları bərqərar eylə!  
Günahımız çoxdu, gün gələr bizi -  
O dağların ahi tutar, İlahi!  
Çox müqəddəs hissələr küstüb gedibdi,  
Müqəddəs hissələri qaytar, İlahi!  
Dörd yandan düşmənlə təklənib bu xalq,  
Oyansın cəsarət qoruna bileyk.  
Günah içindəyik biz təpə-dirnaq,  
Səbəb sal günahdan arına bilək.  
Gör necə quruyub çılpaq qalıbdi  
Ağacın yadına yarpağı sal Sən!  
Varlıının yadına Paris, Londondu,  
Kasıbin yadına torpağı sal Sən!  
Toyuğu itənlər əliçırqalı  
Düşür qapı-qapı gəzir, İlahi!  
Yurduları itirib oturmuşuq biz,  
Adəmi bu dərdlər üzür, İlahi.  
İlahi, Sən quran nizam dağlıb,  
Təzədən ustası, dülğəri göndər.  
Əsirgəmə bizdən lütfünə belə  
Bir quş qanadında təpəri göndər!